









14-20 fevral 2019-cu il

## Azərbaycanda pul bazası 8,7 milyard manat təşkil edib



Azərbaycanda pul bazası fevralın 1-nə 8 milyard 709,2 milyon manat olub. Mərkəzi Bankdan verilən məlumata görə, bu rəqəm ötən ayın 1-i ilə müqayisədə 836,5 milyon manat azdır. Son bir ildə isə pul bazası 52,4 milyon manat azalıb.

## Yanvarda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstləyərək 2,9 milyard manata bərabər olub.



Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri ötən ilin yanvarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Yanvarda alıcıların son istehlak məqsədilə aldıkları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yatacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 30,6 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4 faiz artıb, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda 5 faiz azalıb. Cari ilin yanvarında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya əvvəlki ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.

## Gömrük Komitəsi yanvarda büdcəyə 330 milyon manatadək vəsait köçürüb

Cari ilin yanvarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 329 milyon 645 min manat olub. Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə



daxilolmalar 76 milyon 480 min manat, əlavə dəyər vergisi üzrə 233 milyon 48 min manat, aksizlər üzrə 16 milyon 862 min manat, yol vergisi üzrə isə 3 milyon 254 min manat təşkil edib.

## Yanvarda OPEC-in neft hasilatı sutkada 30,8 milyon barrele düşüb



Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı azalıb. Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC üzrə neft hasilatı yanvarda ötən ilin dekabr ayı ilə müqayisədə 797 min barrele azalaraq sutkada 30 milyon 810 min barrele olub. OPEC-in dünya

neft hasilatındakı payı isə əvvəlki aya görə 0,5 faiz düşərək 31 faiz təşkil edib. Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Nigeriya və Ekvatorial Qvineya artırıb. Nigeriyada sutkalıq hasilat 52 min barrele çoxalaraq 1 milyon 792 min barrele çatıb. Ekvatorial Qvineyada gündəlik istehsalı isə 8

min barrele artaraq 117 min barrele olub. Yanvarda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdə azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barrele azalaraq 10 milyon 213 min barrele düşüb. BƏƏ-nin neft istehsalı 146 min barrele geriləyərək sutkada 3 milyon 78 min barrele təşkil edib. Küveytdə hasilat 90 min barrele azalaraq 2 milyon 710 min barrele düşüb. Keçən ay dünyada 19 qazma qurğusu fəaliyyətə başlayıb və ümumilikdə qurğuların sayı 2 min 420-yə çatıb. Həmin qurğuların 569-u OPEC-ə üzv ölkələrdədir.

## Azərbaycan hasilat sənayesində bir çox ilklərə imza atıb

Fevralın 13-də Bakıda Hasilat Sənayesində Şəffaflıq (HŞŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək" layihəsinin icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclas keçirilib.

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulduğu müddətdə bir çox ilklərə imza atan ölkələrdən olduğunu deyib. Bildirib ki, Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub: "İlk gündən Azərbaycan hökuməti MHŞT-nin prinsip və stan-



dartlarına bütünlüklə əməl edib və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz Təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olub. Ümumilikdə, 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb. Lakin 2017-ci ilin martında Azərbaycanın MHŞT üzrə fəaliyyəti ədalətsiz şəkildə dayandırılıb, ölkəmiz MHŞT-ni rəsmi şəkildə tərk edib".

O qeyd edib ki, bu prosesin davamlılığını təmin etmək məqsədilə 2017-ci ilin aprelində Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Azərbaycanın MHŞT hesabında Şəffaflıq üzrə Komissiya yaradılıb. Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri Nəriman Məmmədov isə Azərbaycanın MHŞT-dəki fəaliyyəti və bu Təşəbbüsdən çıxması prosesindən danışdı. Sonra layihə üzrə sorğunun nəticələri açıqlanıb, müzakirələr aparılıb.

## Azərbaycanda 130-dək Niderland şirkəti qeydiyyatdan keçib

Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-dək Niderland şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşdə deyib.



R.Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan iqtisadiyyat naziri iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və sair sahələrdə əməkdaşlıq etdiyi, ötən il ticarət dövriyyəsinin artdığı, iqtisadi əlaqələrin genişlənməsində biznes forumların, işgüzar

görüşlərin rolu qeyd edilib. Bildirilib ki, Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərqi-Qərbi nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanda viza rejiminin

sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6 faiz artıb. Görüşdə Azərbaycan-Niderland iqtisadi əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraqlı doğuran digər məsələlərə bağlı fikir mübadiləsi aparılıb.

## Dünyada əmtəə dövriyyəsinin ləngiməsi müşahidə olunur

"McKinsey Global Institute" ekspertlərinin apardığı tədqiqat nəticəsində məlum olub ki, iqtisadiyyatın az qala bütün sahələrində qlobal ticarətin intensivliyi, yəni ixrac üçün istehsal edilən əmtəənin payı azalmaqdadır. "Kommersant" nəşrinə istinadla xəbər verilir ki, bu göstərici 2007-ci ildə 28,1 faiz, 2017-ci ildə isə cəmi 22,5 faiz olub. Ticarətin artım sürəti də azalıb: 1990-2007-ci illərdə bu artım dünya üzrə ÜDM-in artımından 2,1 dəfə sürətli olduğu halda, 2011-ci ildə cəmi 1,1 dəfə sürətli olub. Satılan malların nisbi payı yüksək olan ən mürəkkəb sahələrdə ticarətin intensivliyi daha sürətlə azalıb. Xidmətlərin və informasiya axınlarının rolu getdikcə artır. Lakin pullu xidmət sahələrində yaradılan əlavə dəyər əhəmiyyətli statistik üsullarla ölçmək çətindir. Rəsmi



məlumatlara görə, xidmətlərin payına düşən dövriyyənin həcmi 5,1 trilyon dollar olduğu halda, malların payına düşən dövriyyə həcmi 17,3 trilyon dollara bərabərdir. Lakin şirkətin ekspertlərinin hesabatlarına görə, xidmətlərin nisbi payı daha yüksəkdir. Məsələn, buraxılışda ki, transmilli şirkətlərin bölmələri arasında göstərilən xidmətlər, habelə pulsuz rəqəmsal xidmətlər tam həcmdə hesaba alınmır. Bundan əlavə, bəzi sektorlarda, o cümlədən informasiya-telekommunikasiya, biznes xid-

mətləri və intellektual mülkiyyət sahələrində dövriyyə əmtəə satışı ilə müqayisədə 2,3 dəfə sürətlə baş verir. 2017-ci ildə xidmətlər üzrə artım 3,9 faiz, mallar üzrə artım isə cəmi 2,4 faiz olub. Gələcəkdə əmtəə və xidmətlər arasında həddin aradan qalxması davam edəcək, əməkdaşlıq istehsalatları kapitaltutumlu istehsalatlarla əvəz ediləcək. Elmi-tədqiqat və təcrübə konstruktor işləri, habelə qeyri-maddi aktivlər üçün xərclər 2000-ci ildəki 5,4 faizə qarşı 2016-cı ildə 13,1 faiz təşkil edib. Maşınqayırma bu xərclər 36 faiz, əczaçılıq sahəsində isə 80 faiz olub. Onu da qeyd edək ki, əməkdaşlığının aşağı olması səbəbindən yaranan qiymət arbitrajı, yəni daha ucuz malların alınması əmtəə dövriyyəsinin cəmi 18 faizini əhatə edir.



14-20 fevral 2019-cu il

## В Азербайджане растет кредитование бизнеса

В 2018 году банки в Азербайджане выдали кредитов на 7,6 миллиарда манатов, из которых 4,3 миллиарда манатов были направлены на кредитование бизнеса. Об этом, как сообщает в среду Trend, сказал на конференции "Использование возможностей по финансированию под обеспечение движимого имущества" заместитель председателя правления Палаты надзора над финансовыми рынками Азербайджана Асим Зульфугаров.

Как отметил Зульфугаров, в целом, кредитование в стране выросло на 11 процентов, а кредитование бизнеса - на 7,2 процента.

"Примерно 70 процентов выданных кредитов пришлось на займы в национальной валюте", - добавил Зульфугаров.

Зампредседателя, ссылаясь на результаты международных исследований, отметил, что, создание реестра движимого имущества в стране способствует разви-



Асим Зульфугаров, заместитель председателя правления Палаты надзора над финансовыми рынками Азербайджана.

тию экономики и расширению доступа к финансовым ресурсам. "Например, опыт семи стран Европы показывает, что создание реестра способствовало тому, что средний темп роста кредитования составил восемь процентов. Мы уверены, что создание реестра и рост кредитования, в конечном итоге, способствуют развитию экономики", - сказал Зульфугаров.

## Оглашены инвестиционные планы по «Южному газовому коридору» на 2019 год

ЗАО "Южный газовый коридор" Азербайджана планирует инвестировать в текущем году порядка 900 миллионов долларов в соответствующие сегменты "Южного газового коридора", сказали Trend в азербайджанской госкомпании SOCAR. Как отметили в компании, по итогам 2018 года ЗАО "Южный газовый коридор" инвестировало в сегменты мега-проекта "Южный Газовый Коридор" 9,6 миллиардов долларов США.

При этом, инвестиции компании за 2018 год составили около одного миллиарда долларов США. "В текущем году ЗАО ЮГК планирует инвестировать около 900 миллионов долларов в соответствующие сегменты "Южного газового коридора", - сказали в госкомпании. Отметим, что проект "Южный газовый коридор" является одним из приоритетных для ЕС и предусматривает транспортировку 10 миллиардов кубоме-



Транспортные трубопроводы азербайджанского газа из Каспийского региона через Грузию и Турцию в Европу.

## Азербайджан достиг договоренности экспорта продукции в несколько стран



Как сообщили в Министерстве экономики, в начале февраля азербайджанские фрукты и овощи были представлены на международной выставке «Fruit Logistica 2019», проходящей в столице Германии Берлине. В рамках выставки были обсуж-

дены вопросы экспорта азербайджанской продукции и достигнуты предварительные договоренности. Компания «Gilan FMCG» подписала контракт на экспорт помидоров в Германию. Азербайджанская «Mars FK» договорилась об экспорте гранатов в Англию, «Balxirma» будет поставлять сушеную хурму в Германию, а компания «D Fruits» планирует экспорт своей продукции в Объединенные Арабские Эмираты.

«Bina Agro» провела переговоры об экспорте продукции в Россию и Судан, совместном производстве продукции в Азербайджане с голландскими компаниями. Отметим, что при поддержке Министерства экономики и организационной поддержке Фонда поощрения экспорта и инвестиций в Азербайджане (АЗПРОМО) на выставке 14 азербайджанских компаний, задействованных в сфере производства овощей и фруктов, представили свою продукцию в едином павильоне «Made in Azerbaijan».

## Число наемных работников в экономике Азербайджана увеличилось на 1,6 процента



Число наемных работников в Азербайджане в годовом сравнении увеличилось на 1,6 процентов и по состоянию на 1 января 2019 года составило 1 миллион 548,9 тысячи человек. Из них 883,9 тысячи заняты в государственном, 665 тысяч - в частном секторе экономики.

Как сообщили в Государственном комитете статистики, из общего числа

наемных работников 21,6 процента заняты в сфере образования, 18,6 процента - торговли, ремонта транспортных средств, 13,4 процента - промышленности, 8,6 процента - оказания услуг здравоохранения и социальных услуг населению, 7 процентов - государственного управления и обороны, социального обеспечения, 6,8 процента - строительства,

4,6 процентов - транспорта и складского хозяйства, 3,4 процента - профессиональной, научной и технической деятельности, 3,3 процента - сельского хозяйства, лесного хозяйства и рыболовства, 1,6 процента - финансов и страховой деятельности, 11,1 процента заняты в прочих сферах экономики.

Самая высокая среднемесячная зарплата зафиксирована в горнодобывающей промышленности, финансовой и страховой сферах, а также в области строительства, информации и связи, профессиональной, научной-технической деятельности, а также транспорта и складского хозяйства.

## В Пираллахи будет построена новая электроподстанция

На территории Пираллахинского района будет построена новая 110/35/6 киловольтная электрическая подстанция мощностью 2х40 мегаватт. ОАО «Азершыгы» проводит тендер на строитель-

ство электроподстанции «Пираллахи», монтаж оборудования и прокладку 110-киловольтной кабельной линии между 110/35/6-киловольтной подстанцией «Дюбенди» и подстанцией «Пираллахи».



## Азербайджану важно обеспечивать прозрачность в добывающей сфере

Обеспечение прозрачности в добывающей сфере Азербайджана является очень важным. Об этом сказал исполнительный директор Государственного нефтяного фонда Азербайджана (SOFAZ) Шахмар Мовсумов на конференции «Поддержка реализации Дорожной карты по раскрытию информации о бенефициарном праве в добывающей промышленности Азербайджана». «Обнародование инфор-

мации о бенефициарах, лицах, которые контролируют компании и юридические лица [в сфере добывающей промышленности], помогает избежать незаконного оборота денег, развития теневой экономики и т.д.", - сказал Мовсумов. По словам исполнительного директора SOFAZ, в мире тенденция обеспечения прозрачности в добывающих отраслях усиливается и Азербайджан также подключился к

этой инициативе. Он также подчеркнул роль Азиатского банка развития (АБР), отметив, что поддержка такого престижного финансового института очень значительна. Отметим, что Комиссия по прозрачности в добывающей сфере была создана после того, как Азербайджан в марте 2017 года объявил о выходе из Инициативы прозрачности в добывающей промышленности.

## В январе ежесуточная добыча нефти в Азербайджане составила 793 тысячи баррелей

Как сообщили в Министерстве энергетики, из них 720 тысяч баррелей пришлось на сырую нефть, 73 тысячи баррелей - на конденсат. Ежедневно экспортировалось 598 тысяч баррелей сырой нефти, 73 тысячи баррелей конденсата, 16 тысяч баррелей нефтепродуктов. Министерство энергетики предоставило данные о ежесуточной нефтедобыче в январе Совместной технической комиссии Совместного мониторингового

комитета ОПЕК. Отметим, что в прошлом году средняя ежесуточная нефтедобыча в стране составила 792,6 тысячи баррелей. 7 декабря прошлого года на V встрече министров стран ОПЕК и не входящих в ОПЕК достигнуто соглашение о снижении ежесуточной добычи на 1,2 миллиона баррелей. Согласно этому решению Азербайджан взял обязательство с января 2019 года снижать ежесуточную добычу на 20 тысяч баррелей.



## ОПЕК+ станет альянсом



Страны - участницы ОПЕК+ разработали проект устава организации. Планируется, что ОПЕК+ будет иметь форму альянса, а ОПЕК будет выступать в качестве поддерживающей организации.

Согласно проекту устава, ОПЕК+ никак не будет ограничивать права стран по управлению их природными ресурсами, обязанностей юридического характера между участниками организации также

не возникнет. Функции управления в ОПЕК+ будет осуществлять трехсторонний комитет, состоящий из председателей предыдущего и текущего годов, а также выбранного на последующий год. Вступить в альянс можно будет, подав заявку и получив разрешение всех стран - участниц. Выйти из организации разрешается только с 1 января следующего после анонсирования решения года. Напомним, что в декабре страны ОПЕК+ приняли решение в первом полугодии 2019 года сократить производство нефти на 1,2 миллиона баррелей в сутки от уровня октября 2018 года.

## MAĞAZANIN İNTERYERİNİN İŞIQ TƏRTİBATI

## “Edem Resort and Spa” oteli info tur keçirib



Rəngin dolğunluğu onda təzahür olunur ki, eyni tonda olan iki rəngdən biri, məsələn, qırmızı rəng daha parlaq, digəri isə az parlaq olacaqdır. Rəngin aydınlığı ondan ibarətdir ki, bəzi rənglər daha işıqlı, digərləri az işıqlı, üçüncüləri isə tünd kimi qəbul olunur.

İsti və soyuq rənglər fərqləndirilir. Spektrin sol hissəsində yerləşən qırmızı, narıncı, günəşin rəngini xatırladan sarı rənglər isti rənglər adlanır. Spektrin sağ hissəsinə yaşıl, mavi, göy, bənövşəyi rənglər daxildir. Bu rənglərin müxtəlif çalarları və uyğunluqları soyuq rənglər adlanır.

Bütün xromatik rəngləri rəng dairəsi üzrə spektirdə olan ardıcılıqla yerləşdirmək olar. Digərinin əksinə olan rəng dairəsində yerləşən rənglər təzadlı rənglər adlanır. Məsələn, qırmızı və yaşıl, göy və narıncı rənglər.

Reklam vasitələrində çox zaman rəng təzadlarından istifadə olunur. Onlar aydın və xromatik rənglərə bölünür. Məsələn, qara fonda boz rəngli predmet daha açıq kimi qəbul olunur. Ağ fonda predmetlər əslində olduğuna nisbətən az açıq rəngdə hiss olunur.

Oxşar olaraq, eyni zamanda, xromatik rənglər təzadlı təəsürat yaradır.

Məsələn, qırmızı fonda yaşıl predmet digər rəngin fonuna nisbətən sanki daha yaşıl görünür. Eyni zamanda, rəng təzadlı bu hadisə ondan ibarətdir ki, əlavə rəngin qonşuluğu zamanı onlardan hər birinin keyfiyyəti güclənir.

Reklam vasitələrinin işləyib hazırlanması, eləcə də mağazanın binasının səthinin rənglənməsi zamanı rənglərin uyğunluqlarını düzgün seçmək, onların qarşılıqlı fəaliyyətinin xüsusiyyətini nəzərə almaq vacibdir.

**F.M.Qarayev,**  
**BDU-nun dosenti**

Mağazanın interyerində işığın və kölgələrin oyunu həmişə cəlbedici deyil. Məlumdur ki, predmetin səthinin rəngindən asılı olaraq mənəbdən olan işıq onun rəng çalarını dəyişir. Müxtəlif rəngdə boyanmış səthlər və predmetlər işığın fərqli əks olunma əmsalına malikdir. İşıq şüalarının az miqdarını tünd rənglər – qara, tünd qara, tünd yaşıl, tünd qəhvəyi rənglər əks etdirir, açıq qızıl (çəhrayı), açıq sarı rənglər böyük əks olunma əmsalına malikdir.

Mağazanın interyerinin tünd səthləri böyük işıqlanma, açıq səthləri isə az işıqlanma tələb edir. İşıqla rəng arasında müəyyən əlaqə mövcuddur. Belə ki, isti rənglər (qırmızı, narıncı, sarı) közərmə lampaları ilə onların işıqlandırılması zamanı daha işıqlı, soyuq rənglər (yaşıl, göy) isə daha tünd olurlar. Mavi çalarlı lüminessent lampalar soyuq rənglərin tonunu gücləndirir, isti rəngləri isə daha solğun edir. Rəngli işıq ticarət zalında malların reklam ekspozisiyasının işıqlandırılmasında tətbiq etmək tövsiyə olunur.

Rəng insanların hissiyatına, onların əhval-ruhiyyəsinə nəzərə carpacaq dərəcədə təsir göstərir. Belə ki, qırmızı rəng həyəcanlandırır, həvəsləndirir, qızışdırır, lakin tez yorur; narıncı rəng qaynar rəng kimi qəbul olunur, isindirir, cürətləndirir, ruhlandırır; yaşıl rəng insanın əsəb sisteminə sakitləşdirici təsir göstərir, qıcıqlanmanı, əsəbililiyi aradan götürür; boz rəng üstünlük, həvəssizlik, soyuqluq və darıxdırıcılıq doğurur; qara rəng əhval-ruhiyyəni kəskin sürətdə aşağı salır və s.

Təbiətdə müşahidə olunan bütün rəngləri alimlər iki qrupa – axromatik və xromatik növlərə bölürlər. Axromatik rənglərə müxtəlif çalarlı qara və ağ rənglər daxildir.

Xromatik rənglərə bütün spektrdə rənglər aiddir ki, burada onlar müəyyən ardıcılıqla yerləşmişlər: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Bu rənglər arasında çoxlu miqdarda aralıq çalarları mövcuddur.

Xromatik rənglər aşağıdakı əsas xassələrlə xarakterizə olunur: rəng tonu, rəngin dolğunluğu və aydınlığı ilə.

İşıq tonu elə əsas keyfiyyətdir ki, onun sayəsində bir xromatik rəng digərindən fərqlənir, məsələn, sarı rəng göy rəngdən, yaşıl rəng qırmızı rəngdən və s.



“AtaTravel” MMC-nin nümayəndəsi Dilarə Zamanova 5 ulduzlu “Edem Resort and Spa” otelində infoturda iştirak edib. Ukraynada, qədim Lvov şəhərindən 26 km aralıda yerləşən bu möhtəşəm məkanı bir dəfə ziyarət edəndə heç vaxt unuda bilmir.

Burada siz otelin peşəkar komandası tərəfindən yaxın dost kimi qarşılanırsınız.

“Edem Resort & Medical SPA” qədim Lvovun yaxınlığında mənzərəli “Gənclər” gölü sahəsində yerləşən bir sağlamlıq kompleksidir. Kompleks 88 otaqdan, 4 restorandan, 5 konfrans zalından, SPA, golf klubu, Art-kosmik muzeyi, meyvə bağları, parklar, çimərlik, ov ərazisindən ibarətdir.

Otel kompleksi “Total Escape” beynəlxalq nəşində dünyanın ən yaxşı 9 SPA və Sağlamlıq kurortlarının reytinginə daxil edilib.

Kulinariya pərəstişkarları kompleksin restoranlarında yeni təamlar kəşf edəcəklər.

“Edem Resort & Medical Spa” harmoniya məkanı sayılır, çünki burada siz həm fiziki, həm də mədəni istirahət edə bilərsiniz. Əgər sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, Sağlamlıq Mərkəzinin mütəxəssisləri sizi xüsusi uzunmüddətli, bərpa və detoksifikasiya proqramları olan “Detoks”, “Re-energy”, “Anti-stress SPA Weekend”, “Fithalth” ilə tanış edəcəklər.

Otelin baş meneceri Aleksey Vadimoviç dayanmadan fəal və şən həyat sürmənin sirlərini iştirakçılarla bölüşür.

O deyir ki, enerjini bərpa etmək üçün ən təsirli üsullardan biri Sağlamlıq Tibb Mərkəzində istifadə etdiyimiz detoksifikasiya proqramıdır. Detoks proqramı həyat boyu yığılan toksinlərin bədənimizdən təmizləyir.

Diaqnostika və fərdi müalicə üsullarını birləşdirən vahid bir yanaşma sayəsində orqanizmin cavanlaşır, qan dövranı yaxşılaşır, çəki normallaşır və enerji bərpa olunur.

Hər bir tibb proqramına başlamazdan öncə sizi Tibb Mərkəzinin baş həkimi konsultasiya edir.

Sanatoriya qonaqlarına 18 növ müalicə proqramı təklif edir. Qeyd edək ki, Tibb Mərkəzi keyfiyyətli və hər bir qonağa xüsusi fərdi xidmət göstərmək məqsədilə gün ərzində yalnız 15 nəfərə xidmət göstərir.

Otelin tövləsində qonaqların at çapması, ova çıxması üçün heyvanlar saxlanılır. Bura gələn qonaqlar otelin ətrafındakı ov ərazisində öz tufəngləri ilə ova çıxma bilərlər.

## “ÖZ BİZNESİNİ QUR” adlı layihənin icrasına başlanmışdır

“Gənclik və Maarifçilik” İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2018-ci il qrant müsabiqəsi çərçivəsində qalib olduğu “ÖZ BİZNESİNİ QUR” adlı layihənin icrasına başlanmışdır. Layihənin icrası 10.12.2018-10.04.2019 tarixli intervalı əhatə edir. Layihənin məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə sövq etməkdir, onları bu sahədə maarifləndirməkdir. Layihə çərçivəsində təhsil müəssisələrində gənclərin iştirakı ilə dəyirmi masalar keçiriləcəkdir.

Layihənin əsas vəzifələri belə müəyyən edilmişdir: gəncləri sahibkarlıq fəaliyyətinə sövq etmək, bu sahədə beynəlxalq və yerli təcrübəni öyrənmək və tətbiq etmək; gəncləri sahibkarlıq sahəsində maarifləndirmək; gənclərin sahibkarlıq sahəsində biliklərinin minimum həddini müəyyən etmək, xüsusi proqram hazırlamaq; “start-up” və sahibkarlıq sahəsinə dair bilikləri, vençur kapitalı haqqında məlumatları gənclərə çatdırmaq; sahibkarlığa dair İnternet resursları seçmək və onları gənclərin diqqətinə çatdırmaq; layihə çərçivəsində təşkil edilən dəyirmi masa və müzakirələrdə gənclərə sahibkarlığa dair biliklərini vermək; biznes maariflənmə və şəxsi biznes qurmaq üçün zəruri olan anlayış və metodları gənclərin diqqətinə çatdırmaq və s. Layihənin icra planına uyğun olaraq ilkin mərhələdə dəyirmi masaların təşkili üçün zəruri kontentin seçilməsi məsələləri həll edilir. Növbəti mərhələdə icra planına uyğun olaraq dəyirmi masalar təşkil ediləcəkdir.

### BİLDİRİŞ

29 mart 2019-cu il, saat 10:00-da “Bakı Sığorta” ASC-nin Yasamal rayonu, A.M.Şərifzadə 315C ünvanında yerləşən mərkəzi ofisində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

**İclasın gündəliyi aşağıdakı kimi müəyyən edilmişdir:**

- 1) “Bakı Sığorta” ASC-nin 2018-ci ilin yekunları üzrə hesabatının dinlənilməsi və təsdiqi;
- 2) “Bakı Sığorta” ASC-nin 2019-cu il büdcəsinin təsdiq olunması;
- 3) Cəmiyyətin Direktorlar Şurasının və Təftiş Komissiyasının üzvlərinin əmək haqqlarının müəyyən edilməsi;
- 4) 2019-cu il üçün maliyyə ili üzrə müstəqil auditorun seçilməsi.

Əlavə məlumat, o cümlədən səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Yasamal rayonu, A.M.Şərifzadə 315C), həmçinin 969 (daxili 1601) telefon nömrəsinə müraciət edilə bilər.

**Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 315C**  
**Telefon: 969 (daxili:1601)**

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı <b>ZAKİR MURADOVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.
Professorlar Qorxmaz İmanov, Akif Musayev, Vahid Novruzov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı <b>ZAKİR MURADOVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.
Professor Elşən Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı <b>ZAKİR MURADOVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.
Əziz Əzizov, Elşad Səmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı <b>ZAKİR MURADOVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.
Azərbaycan İqtisadçılar İttifaqı və «İqtisadiyyat» qəzetinin kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı <b>ZAKİR MURADOVUN</b> vəfatından kədərli xəbərini bildirir və dərin hüznü başsağlığı verir.

### ALLAH RƏHMƏT ELƏSİN

<b>Təsisçi:</b> Akademik Ziyad SƏMƏDZADƏ <b>Baş redaktor:</b> Aytən SƏMƏDZADƏ	<b>ELMİ-REDAKSİYA ŞURASI:</b> Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıyev, Elşad Səmədzadə, Məhşiz Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəşul Balayev, Cahangir Qocayev, Abbas Əliyev	<b>Dizayner:</b> Lamiya NƏBİYEVA	<b>Redaksiyanın ünvanı:</b> Əliyev küçəsi, 7 <b>Redaksiya: +99412 566 09 60</b> <b>Faks: +99412 514 14 27</b> <b>Mühasibatlıq:</b> +99412 566 63 08	<b>Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500</b>
--	---	-------------------------------------	--	--